

**ƏKİNCİLİK VƏ
BAĞÇILIQLA MƏŞĞUL
OLAN FERMERLƏR
ARASINDA SORĞU**



Bakı 2021



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



ACGA
ALLIANCE CONSULTING GROUP AZERBAIJAN

Sorğu "Alliance Consulting Group Azerbaijan" və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş sifariş əsasında aparılmışdır



AZƏRBAYCAN RESPUBLİKASININ KİÇİK VƏ ORTA BİZNESİN
İNKİŞAFI AĞENTLİYİ

Nərimanov rayonu, Mustafa Kamal Atatürk pr., 134, Bakı,
Azərbaycan



ALLIANCE CONSULTING GROUP
AZERBAIJAN

Səbail rayonu, Neftçilər prospekti, ev 129, mənzil 129, Bakı,
Azərbaycan


Ümumi məlumat

- **21 sualdan** ibarət sorğu anketi hazırlanaraq **172 fermer** arasında sorğular keçirilmişdir
- Sorğu **sualları açıq və qapalı formada** hazırlanmışdır
- Sorğuların bir hissəsi **üz-üzə (F2F)**, digər bir hissəsi isə pandemiya şəraiti ilə əlaqədar olaraq **onlayn formada** (google form) keçirilmişdir
- Nəticələr daha sonra **İBM SPSS məlumat bazasına** köçürülmüş və müvafiq olaraq emal edilmişdir
- Sorğu aparılan sahibkarlıq **subyektləri Azərbaycanın müxtəlif regionlarını** əhatə etməklə **təsadüfü** (random) üsulla seçilmişdir




Ümumi məlumat

Fermer təsərrüfatının aid olduğu kateqoriya?




Ümumi məlumat


Sahibkar subyektinin fəaliyyət forması?




Əkincilik və bağçılıq sektorunun gəlirlilik səviyyəsini necə qiymətləndirirsiniz?




Torpaq sahəsində əkilən bitkilər hansılardır?




Hazır məhsulun satış bazarları hansılardır?




Əgər ixrac edirsinizsə, hansı ölkəyə ixrac edirsiniz məhsulunuzu?




Əkin apardığınız torpaq sahəsi mülkiyyət növü?




İşçilərin bilik və bacarıqları sizi qane edirmi?




İstehsalın təşkili üçün kənardan işçi qüvvəsi çəlb edirsinizmi?




Subsidiya alırsınızmı?




Subsidiya almaq üçün tətbiq edilən prosedurlardan razısınızmi?




Subsidiya almaq üçün tətbiq edilən elektron sistemdən istifadə edirsinizmi?




Aldığınız subsidiyalar xərclərinizin təxminən neçə faizini ödəməyə xidmət edir?




Ayrılan subsidiya mexanizmindən razısınızmi?




Gübrələrin keyfiyyətindən razısınız mı?




Zərərvericilərə qarşı mübarizə vasitələrinin keyfiyyətindən razısınız mı?



İstehsal etdiyiniz məhsulların bazardakı qiymətləri sizi qane edirmi?



Ümumilikdə əkinçilik və bağçılıq üzrə dövlətin dəstək tədbirləri sizi qane edirmi?



NƏTİCƏ VƏ TÖVSIYYƏLƏR



- Sorğuda iştirak edən fermerlərin böyük əksəriyyəti taxılçılıqla məşğul olurlar ki, bu da ölkə üzrə əkin sahələrinin böyük hissəsinin məhz bu sahəyə ayrıldığını bir daha təsdiq edir.
- Fermerlərin önəmli hissəsi il ərzində bir neçə əkinçilik məhsulları becərməklə məşğul olurlar və sorğuda iştirak edənlərin yarısından çoxunun əkin sahəsi 2-10 hektar arasında dəyişir.
- Respondentlər Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı elektron sistemdən istifadə edərək subsidiya alırlar və respondentlərin önəmli hissəsi bu mexanizmin onlar üçün məqsədəuyğun olduğunu qeyd etmişlər.
- Fermerlərin təxminən yarısı, dövlət tərəfindən ayrılan subsidiyaların onların məhsul istehsalına xərclədikləri məbləğin 10-30%-ni qarşılıdığını qeyd etmişlər.
- Əkinçilik və bağçılıq sahəsində çalışan fermerlər onların gəlirlilik (mənfəət marjasının) səviyyəsinin elə də yuxarı olmadığını bildirmişlər ki, bu da dövlət tərəfindən ayrılan yardımların daha da optimallaşdırılması istiqamətində işlərin görülməsini zəruri edir

NƏTİCƏ VƏ TÖVSIYYƏLƏR



- Respondentlərin mütləq əksəriyyəti öz məhsullarını daxili bazarda reallaşdırırlar və bəzi hallarda daxili bazar qiymətləri ilə razı deyillər. Bir sıra fermer, kənd təsərrüfatında qiymətlərin dövlət tərəfindən tənzimlənməsi kimi təkliflərlə çıxış etmişlər.
- İxaracla məşğul olan fermerlər əsasən tərəvəz və meyvə ixracı ilə məşğul olurlar və məhsulların əsas hissəsi Müstəqil Dövlətlər Birliyinə aid olan ölkələrə (xüsusi ilə Rusiya Federasiyası) ixrac edilir.
- Sorğuda iştirak edən fermerlərin böyük hissəsi subsidiya alır və hazırda tətbiq olunan subsidiya mexanizmindən razıdırlar.
- Fermerlər arasında gübrələrin və eləcə də zərərvericilərə qarşı mübarizə vasitələrinin keyfiyyətindən razılıq səviyyəsi aşağıdır ki, bu sahədə də dövlət tərəfindən məqsədyönlü monitoring mexanizminin yaradılmasını zəruri edir.
- Fermerlərin önəmli hissəsi dövlətin bu sahəyə qayğısını hiss edir və bununla yanaşı dəstək tədbirlərinin daha da genişləndirilməsini təklif edirlər.